



Elşən Mirişli

Gəncə şəhəri,
tarixçi

I Yazı

1918-1920-ci illərdə vahid Azərbaycan idəyasının reallaşa bilaçayı nadir tarixi imkan yaranmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etmiş, daha sonra Qacar Dövləti (1785-1925) ilə bir konfederasiyada birləşmək cəhdil ilə Arazin o tayindakı Vətən torpaqlarına qovuşmaq meylini bürzə vermişdi. Diger tərəfdən, 1920-ci il aprelin 7-də Təbrizdə solcu ruhani və molla Şeyx Məhəmməd Xiyabaninın başçılığı ilə Qacar Dövlətinə qarşı úşyan başlamış, tezliklə úşyançilar Təbriz və bütün Güney Azərbaycanda yeganə həlledici qüvvəyi çevreilmişdilər. Həmin ilin aprelin 27-də ruslar tərəfindən Kuzey Azərbaycanın işğalı faktiki olaraq Qacar Dövlətinin hakimiyəti altından çıxmış Təbrizin birləşməsini qeyri-mümkin etdi.

1918-ci il mayın 28-də elan edilmiş İstiqlal bəyannamesi ilə Zaqqafqazyanın cənubu və şərqində Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, həmin Cümhuriyyətin daxili və xarici siyasetinin əsas prinsipləri bildirildi. Bu tarixi sənədin bütün ruhunu təşkil edən istiqlaliyyət prinsipinin təsdiq olunması gələcəkdə qonşu Gürçüstan, Ermənistən və Şimali Qafqazla (xüsusən Dağıstanla) birləikdə Azərbaycan mərkəzi konfederasiya yaratmaq ehtimalını istisna etmirdi.

Istiqlal bəyannamesinin əsas prinsiplərindən biri də qonşu ölkələrlə qarşılıqlı dostluq münasibətlərinin bərqrar olunması zərurəti təşkil edirdi. Bu prinsip Qacar Dövləti ilə də gələcək dostluq münasibətlərinin yaranmasını tələb edirdi. Bununla belə, Azərbaycan torpaqlarının böyük hissəsinin Qacar Dövlətində olması bu iki ölkə arasında yaradılacaq münasibətlərde özünü göstərməli idi, ona görə də Qacar Dövləti ilə münasibətlərin tənzimlənməsi xüsusi yanaşma və ehtiyat tələb edirdi.

Həmin amil-Azərbaycanın parçalanmış vəziyyətdə olması və onun şimalının istiqlaliyyətini elan etməsi çox tezliklə Qacarlarla ilkin diplomatik kontaktlar zamanı özünü göstərdi. Qacar Dövləti Arazın şimalında "Azərbaycan" adlı dövlətin yaranması və onun gec-tez Güney Azərbaycana təsir edəcəyindən təşvişə düşdürü tezliklə özünü biruze verdi. 1918-ci ilin iyulunda Azərbaycan Cümhuriyyətinin İstanbulda olan nümayəndə heyeti buradakı digər nümayəndələrlə yanaşı, Qacar konsulluğu da Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında bəyannamə tezdim etmiş, Qacar konsulu isə bu bəyannaməni geri qaytararaq ona əlavə olunmuş vərəqədə göstərmişdir ki, o, "Azərbaycan" adlı müstəqil dövlət tanımır.

Tehran hökuməti Kuzey Azərbaycan təbəələrinin Təbrizdə öz nümayəndələrini yaratmasına və bu mümkün olmadıqda, nümayəndəliyinin fealiyyətini məhdudlaşdırmağa çalışdı. Hələ Rusiya İmparatorlığının dağılmışından sonra general Andranik Denstervil qüvvəleri ilə birləşməsinə mane olmaq məqsədi ilə tezli Təbrizi tutması ilə həmin komitə Qafqaz İsləm Cümhuriyyəti konsuluğuna çevrildi. Konsulluğa əvvəl Teymur bəy Məlik Aslanov, sonra

Yusif Ziya, daha sonra isə Rauf bəy başçılıq edirdi. Osmanlı İmperiyası qoşunlarının Təbrizi terk etməsi ilə Tehran hökuməti bu konsulluğu bağladı.

Qacar Dövlətində türk əhalisinin qabaqcıl daireləri Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini sevincə qarşılıdlar. 1918-ci ilin iyulunda İstanbulda olan Azərbaycan nümayəndə heyetinin başçısı Məmməd Əmin Rəsulzadə öz hökumətinin xarici işler nazirine yazdırdı: "Mən burada Qacar Dövlətində yaşayan Azərbaycan türkləri ilə görüşdüm. Onlar menim köhnə yoldaşlarımdır. Azərbaycanın müstəqilliyine (istiqlaliyyətine) onların gizli sevgi bəslədiklerini hiss etdim... Deyirəl ki, biz onları unudurug."

Qacar Dövləti mətbuatında Azərbaycan Cümhuriyyəti adının düzgün müəyyən edilib-edilməsi ətrafında geniş müzakirələr baş-

lığı tərəf üçün faydalı olduğunu əsaslandırmışdır. Lakin Azərbaycanın bəzi nüfuzlu siyasi xadimləri (xüsusən Əhməd bəy Ağaoğlu) bu təklifi etirazla qarşılımış, onu Qacar diplomatiyasının hiyəsi kimi deyərləndirmişdir.

Qacar Dövləti xarici işler naziri eyni məsələni 1919-cu ilin yanvarında İstanbulda olan Azərbaycan Cümhuriyyətinin geniş səlahiyyəti yeni nümayəndə heyetinin başçısı Əlimərən bəy Topçubaşov qarşısında da qaldırmışdır. O, Qacar Dövləti ilə Aerbaycanın birləşmək perspektivi məsəlesi barədə Əlimərən bəyle qeyri-rəsmi görüşündə demişdi: "Bununla mən demək istəmir ki, Siz Tehrandan asılı vəziyyəte düşəsiz, Sizin Azərbaycan, əlbəttə daxili məsələləri təsdiq etdi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Denikin rəsmi nümayəndəsi olmuş Nikolay Sevastyanov təyin edildi. Adıl xan Gəncənin Qacar boyuna mənsub xan Cavad xanın və Qacar vələhd - şahzadəsi Abbas Mirzənin soyundan gələn Azərbaycanın görkəmli dövlət xadımı, alimi və diplomati idil. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Denikin rəsmi nümayəndəsi olmuş Nikolay Sevastyanov təyin edildi. Bundan başqa bu əyalətlərin əhalisinin müəyyən qismi bu yaxınlar da erməni və rus soyqırımdan onları müdafiə etməsi üçün Tehran hökumətinə müraciət etmiş və Qacar Dövlətinə qayıtmak arzusunu bildirmişdir". Birinci Dünya savaşında heç bir rolu olmayan Qacar Dövlətinin fantastik torpaq iddiaları ciddi qarşılınmamış, 1919-cu il 9 avqust tarixli ingilis-Qacar müqaviləsinin imzalanmasından sonra Qacar nümayəndələri konfransın işinə yaxın buraxılmadılar. Bu müqaviləyə görə Qacar ordusunun yenidən qurulması və yollar çekilişinə sərf ediləcək borc müqabilində böyük hüquqlara malik Ingiltərə mütəəssisleri ümumi razılığı əsasən Qacar Dövləti idarələrində yerləşdirilməli idi.

Sentyabr ayında yeni xarici işler naziri Firuz Mirzənin nümayənde heyetinin başçısı sıfeti ilə Avropana gəlməsindən sonra Qacar Dövlətinin Azərbaycan istiqlaliyyətinə münasibəti tam dəyişdi, bu əsasda Qacar-Azərbaycan nümayəndə heyetlərinin görüşlərində iki ölkə arasında ittifaq yaranması haqqında sənəd qəbul edildi. Noyabr ayının 1-də Azərbaycan nümayəndə heyeti tərəfindən təqdim edilən bu sənəd aşağıdakı bəndlərində ibarət idi:

1. Qafqaz Azərbaycanı Rusiyada her hansı forma və şekilde həkimiyət və quruluşun yaranmasından asılı olmayıraq, Azərbaycan nümayəndə heyetinin Sülh konfransına təqdim etdiyi tələb və xəritələrde göstərilmiş torpaqları ilə Rusiyadan birdəfəlik və qəti surətde ayrırlar.

2. 1918-ci il mayın 28-dən etibarən Qafqaz Azərbaycanının göstərilən hüdudlarında mövcud olan Azərbaycan Cümhuriyyətinin paytaxtı Bakı şəhəri, əməmi seki hüququ əsasında Azərbaycan hökuməti tərəfindən çağırılan Azərbaycan Müəssisələr Meclisinin təsdiqindən sonra qanunlar cərçivəsində fəaliyyət göstərən sekilli Nazirlər Şurası sədri və Parlamenti olmaqla müstəqil, suveren, demokratik Cümhuriyyət kimi tanınır.

3. Azərbaycan Xalq Cümhuriyyətinin qonşu Qacar Dövləti ilə siyasi-iqtisadi əlaqə yaradır, bu əlaqənin əsasları və formaları, eləcə də yollar iki dövlətin Parlamentlərinin təsdiqi ilə Qacar və Azərbaycan hökumətləri tərəfindən qarşılıqlı rəzillərə əsasən işlənilərə hazırlanır və müəyyən edilir. Özü də Qacar və Azərbaycan hökumətlərinin xarici işlər sahəsindəki fəaliyyətlərinin birləşdirilməsi arzu olunur.

4. I və II bəndlər yuxanda göstərilən məqsədlərə nail olması, Azərbaycanın Cümhuriyyəti istiqlalının təsdiqi ilə Qacar və Azərbaycan hökumətlərinin xarici işlər sahəsindəki fəaliyyətlərinin bərləşdirilməsi arzu olunur.

(ardı var)

Azərbaycan Xalq Cümhuriyyəti –

Qacar Dövləti münasibətləri



İstiqlal bəziləri həmin "səhvin" səbabkənnin Osmanlı Dövləti (1299-1922) olduğunu iddia edir, digərləri burada heç bir yanlışlığın olmadığını Qacar Dövləti türkərinin vahid milət olduğunu təsdiq edirdilər.

Qacar resmi diplomatik nümayəndələri "Azərbaycan" adına etiraz etmək yanaşı, Qacar Dövlətinin şimalında müstəqil dövlətlərin, xüsusən müsəlman və türk dövlətinin yaranmasını Qacar Dövlətinin menafeyinə uyğun hesab edirdilər. Qacar diplomatları Rusiya ilə Qacar Dövləti arasında başqa bir bufer dövlətin, beleliklə özlerinin təhlükəsizliyi üçün əlavə amilin meydana çıxmışından məmənə olundular. Bir qədər sonra Qacar rəsmi nümayəndələri Qacar Dövləti və Azərbaycanın vahid dövlət təşkil etməsinin her iki ölkə üçün məqsədə uyğun olduğu tezisi ortadır. İlk dəfə həmin tezis Sülh konfransında iştirak etmek üçün Parisə səfəri zamanı 1918-ci ilin sonlarında iki gün Bakıda qalmış Qacar nümayəndə heyeti tərəfindən irəli sürülmüşdür. Nümayəndə heyetinin başçısı Qacar Dövləti xarici işler naziri dənizə yaradılmışdır. Bu zaman Naxçıvandan Təbrizə, vəlidiyədən ünvanına yardım haqqında tələgram göndərilmiş, bu sənəddə həmin mahalların əhalisinin Qacar Dövlətinin təbəəliyini qəbul etməye hazır olduğunu bildirilmişdir. Vəliyədən verdiyi məlumat Tehrandan müzakirə edidikdən sonra əhalini sakitleşdirmək üçün keçmiş İravan quberniyasına Tehrandan iki nəfər Azərbaycan türkü və iki erməni göndərildi. İlk məglubiyətdən sonra özünü itirməyən Araz Türk Cümhuriyyəti hökuməti tezliklə 6

üçün gözlənilməz olmuş, o, Azərbaycan Cümhuriyyətinin suverenlığını ön plana çəkmış, Azərbaycanın siyasi xadimləri tərəfindən bu təklifin qəbuluna şübhə etdiyini bildirmək yanaşı, Azərbaycanın tehlükəsizliyi baxımından onun diqqətlayıq təklifi olduğunu göstərmişdir.

1918-ci ilin son aylarında Naxçıvan, Şəhur, Vedi, Dərələzəz və ətəraf bölgələrə yaranmış dramatik vəziyyət Qacar Dövləti ilə birbaşa əlaqələrin yaradılmasını tələb etdi. Erməni iddialarından Azərbaycanın bu bölgəsinə qorumaq məqsədi ilə noyabr ayında mərkəzi Kəmərli olmaqla burada Əmir bəy Nərimanbəyovun Nazırələr Şurasının sədri olduğu Araz Türk Cümhuriyyəti yaranmışdır. Erməni nizamı orduşunun hücumu ilə əlaqədar mərkəz Naxçıvana köçürülmüş, xüsusü komissarlıq təsis edilmişdir. Dəhəne və Vəlidəgər arasındakı Qurd qapıları tərəfində min nəfərlik yerli dəstələrin erməni hücumunu qarşısını saxlaya bilməməsi iştir. Tehrandan Naxçıvan və Şəhur, Vedi, Dərələzəz və ətəraf bölgələrinin yerli əhalisi arasında vahidlik yaratmışdır. Bu zaman Naxçıvandan Təbrizə, vəlidiyədən ünvanına yardım haqqında tələgram göndərilmiş, bu sənəddə həmin mahalların əhalisinin Qacar Dövlətinin təbəəliyini qəbul etməye hazır olduğunu bildirilmişdir. Vəliyədən verdiyi məlumat Tehrandan müzakirə edidikdən sonra əhalini sakitleşdirmək üçün keçmiş İravan quberniyasına Tehrandan iki nəfər Azərbaycan türkü və iki erməni göndərildi. İlk məglubiyətdən sonra özünü itirməyən Araz Türk Cümhuriyyəti hökuməti tezliklə 6

qanun olduğu dövr keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və Qacar şahı Sultan Əhməd Şah Qacan (1909-1925) özü tərəfindən ittifaq təsdiqi ilə Qacar şah Tehran, Təbriz və başqa türk şəhərlərində Azərbaycan Cümhuriyyətinin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Diplomatik nümayəndəlik Kuzey Azərbaycanla Qacar Dövləti arasında 1813-cü il 12 noyabr tarixli Gülistan və 1828-ci ilin 10 fevralında imzalanan Türkmençay müqaviləsindən sonra kəsilmiş ticarət əlaqələrinin və eyni millət arasında əlaqələrin bərpasını qərara alı. Hüquqi sahələrdə bağlaşmalar işləyib hazırlanıq məqsədi ilə ilkin danışqlara başlıdır.

Diplomatik nümayəndəlik Naxçıvanda vəziyyətin normallaşdırılması ilə meşğul olurdu. Tehran ingilis və ermənilərin təhribi ilə Naxçıvan və ətrafından 60 mindən çox Azərbaycan türkünü Qacar Dövlətinə köçürməyi və beləliklə, Naxçıvanı ziiflədib, ermənilərin planlarının reallaşması üçün münasib şərait yaratmağa meylli idi. Nümayəndəlik Naxçıvandan didergin düşənlərə yardım etmək yanaşı, Naxçıvan üzərinə hücumlarda Qacar Dövlətindən yasaşan ermənilərin tərəfindən qarşılıqlı rəzillərə əsasən işlənilərə hazırlanır və müəyyən edilir. Özü də Qacar və Azərbaycan hökumətlərinin xarici işlər sahəsindəki fəaliyyətlərinin birləşdirilməsi arzu olunur.

Qacar Dövləti nümayəndələri ilə diplomatik temaslar Paris sülh